

Fənn sillabusu

İxtisas: 050409 - "Mühasibat"

Fakültə: İqtisadiyyat və idarəetmə

Kafedra: Maliyyə idarəetməsi və audit

I. Fənn haqqında məlumat:

Fənnin adı: S/F (Korporativ maliyyə) (Lənkəran Dövlət Universitetinin 18 aprel 2024-cü il tarixli 4/41 sayılı əmri ilə təsdiqlənmişdir)

Kodu: IPFS-B08

Tədris ili: IV (2025/2026) Semestr: I

Tədris yükü: cəmi: Auditoriya saati – 30 saat (30 saat mühazirə)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 4 kredit

Auditoriya:

Saat:

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Hüseynli Nuran Mirəqil oğlu, b/m

Məsləhət günləri və saati: V gün saat 9⁰⁰-13⁰⁰.

E-mail ünvanı: nurangaga@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

III. Təvsiyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas

1. Sadıqov M., Hüseynov A., Zeynalov V. "Korporativ maliyyə". Dərslik, Bakı: «İqtisad Universiteti» nəşriyyatı, 2007, 504 səh.

2. B. Atəşov, N. Novruzov, E. İbrahimov "Maliyyə nəzəriyyəsi". Dərslik. Bakı, 2014.

3. N. Novruzov, X. Hüseynov "Maliyyə". Dərslik. Bakı, 2007.

Əlavə

4. T.V. Teplova. Корпоративные финансы. Учебник. Москва -2013

5. А.Ф. Черненко, А.В. Башарина. Учебное пособие Корпоративные финансы. Челябинск-2013

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən İqtisadiyyata giriş, Mikroiqtisadiyyat və Makroiqtisadiyyat fənlərinin tədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: "Korporativ maliyyə" kursunun tədris edilməsində əsas məqsəd şirkətlərdə maliyyənin idarə olunmasının müasir metodlarını tələbələrə aşılamaq, onlardan nəzəri məsələlərin həllində və praktikada istifadə etmək bacarıqlarını inkişaf etdirməkdir. İri sahibkarlığın artıq görünən və gələcək gücü, qüdrəti peşəkar maliyyə menecerlərinə tələbatı da şərtləndirib. «Korporativ maliyyə» fənni bu və başqa tələbatların ödənilməsinə - maliyyəçi kadrların peşəkarlıq səviyyəsinin yüksəlməsi məqsədi daşıyır. Bu baxımdan fənnin tədrisi aktualıq kəsb edir. İlk növbədə bu fənni öyrənərkən aşağıdakı bir sıra vəzifələr nəzərdə tuturuq:

1. Fənnin iqtisadi mahiyyət və funksiyalarını öyrənmək, bazar iqtisadiyyatı şəraitində onların rolunu və əhəmiyyətini dərk etmək;

2. Korporativ maliyyəni və onun idarə edilməsini müasir tələblər baxımından öyrənmək;

3. Azərbaycan Respublikasında korporativ maliyyənin inkişafından irəli gələn bütün məsələlərə elmi yanaşma və s.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmaz, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı dərinlən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açə bilir;
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırə bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür;
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;

- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var;
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərflə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməkdir.

X. Təqvim mövzu planı: Mühazirə 30 saat. Cəmi 30 saat

№	Keçirilən <u>mühazirə</u> , seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu	(Müh) Saat	Tarix
1	2	3	4
Mühazirə mövzuları			
1	Fənnin predmeti və nəzəri-metodoloji əsasları Plan: 1. Maliyyə haqqında ümumi anlayış 2. Müstəqil bir elmi sahəsi kimi korporativ maliyyənin predmeti 3. Korporativ maliyyənin əsas vəzifələri və funksiyaları 4. Korporativ maliyyənin təşkili prinsipləri 5. Korporativ maliyyə siyasəti 6. Korporativ maliyyə termini və korporativ maliyyədə istifadə olunan əsas anlayışlar 7. Korporasiyaların fəaliyyətinin maliyyələşməsi sistemində kapital amili, ona yanaşma və izahı 8. Kapital Aktivlərinin Qiymətləndirmə Modeli CAPM (Capital Asset Pricing Model) 9. Maliyyə aktivlərinin qiymətləndirilməsi Mənbə: [Mühazirə materialları; 1; 2; 3; 4; 5]	4	
2	Mövzu: Korporativ maliyyənin idarə edilməsi Plan: 1. Korporativ maliyyə idarəçiliyin məzmunu və tətbiqi 2. Korporasiyanın idarə olunması sisteminin maliyyə informasiyaları və onun təminatı 3. Korporativ idarəetmənin əsas maliyyə alətləri 4. Korporativ maliyyənin idarə edilməsi funksiyaları 5. Korporasiyanın dəyərinin idarə olunması və maliyyə strategiyası 6. Pul axınları- maliyyə idarəetməsinin obyekt kimi 7. Pul axınlarının hərəkəti və idarə edilməsi 8. Əsas və dövriyyə kapitalının idarə olunması Mənbə: [Mühazirə materialları; 1; 2; 3; 4; 5]	4	
3	Mövzu: Müəssisənin maliyyə resursları sistemi və maliyyə mexanizmi Plan: 1. Maliyyə resursları və onun mənbələri 2. Müəssisənin maliyyə resursları və onun formalaşması mənbələri 3. Korporativ maliyyədə dövriyyə aktivləri və onun strukturu 4. Maliyyə mexanizminin mahiyyəti və məzmunu 5. Korporativ maliyyə funksiyaları yerinə yetirilərkən maliyyə mexanizminin elementlərindən istifadə 6. Təsərrüfat və investisiya fəaliyyətində özünün maliyyə resurslarından istifadə Mənbə: [Mühazirə materialları; 1; 2; 3; 4; 5]	4	
4	Mövzu: Korporativ maliyyə riskləri və onların idarə edilməsi Plan: 1. Korporativ maliyyə risklərinin təsnifatı 2. Korporativ maliyyə risklərinin səbəbləri və növləri 3. Maliyyə risklərinin növlərinin təhlili 4. Maliyyə risklərinin qiymətləndirilməsi üsulları 5. Maliyyə risklərinin aşağı salınması yolları 6. Korporativ maliyyə risklərinin idarə olunması metodları	4	

	7. İnvestisiya risklərinin məzmunu və qiymətli kağızlarla aparılan investisiya fəaliyyəti zamanı yaranan risklər Mənbə: [Mühazirə materialları; 1; 2; 3; 4; 5]		
5	Mövzu: Korporativ maliyyədə pulun zaman dəyəri, kapitalın, investisiyaların və qiymətli kağızların qiymətləndirilməsi Plan: 1. Korporativ maliyyədə kəmiyyət göstəriciləri 2. Korporativ maliyyə hesablaşmalarında zaman faktoru və ekvivalentlik prinsipi 3. Pulun zaman dəyərinin hesablanması (maliyyənin təməl düsturları) 4. İnvestisiyaların maliyyə qiymətləndirilməsi 5. İnvestisiya ehtiyatları və ya kapitalın dövriyyəsinin təhlili 6. Kapital qoyuluşları və onların səmərəliliyi 7. Qiymətli kağızlara investisiyalar 8. Qiymətli kağızların qiymətləndirilməsi Mənbə: [Mühazirə materialları; 1; 2; 3; 4; 5]	4	
6	Mövzu: Maliyyə bazarları və aktivlər Plan: 1. Maliyyə bazarı və onun strukturu 2. Korporasiyada aktivlər və gəlirlilik 3. Gəlirlərin təsnifatı, gəlirlər və əmək haqqı siyasəti 4. Səhm portfeli 5. Korporasiyada digər aktivlər Mənbə: [Mühazirə materialları; 1; 2; 3; 4; 5]	2	
7	Mövzu: Korporativ maliyyə planlaşdırılması, nəzarət, təhlili və maliyyə hesabatları Plan: 1. Korporativ maliyyə planlaşdırılması 2. Korporasiyalarda maliyyə fəaliyyəti və nəzarəti 3. Korporativ maliyyə təhlili 4. Maliyyə hesabatları və onların təqdim olunması 5. Xarici maliyyələşmə məhdudiyyətləri Mənbə: [Mühazirə materialları; 1; 2; 3; 4; 5]	2	
8	Mövzu: Korporativ maliyyədə audit Plan: 1. Korporativ maliyyə idarəedilməsində daxili audit, onun mahiyyəti və əhəmiyyəti 2. Korporativ mülkiyyətdə audit konsepsiyası 3. Korporativ mülkiyyətin auditinə əsas yanaşmalar 4. Korporativ mülkiyyətin auditinin institusional əsasları 5. Korporativ mülkiyyətin auditinin aparılma qaydalarının təkmilləşdirilməsi 6. Korporativ mülkiyyətin auditinin yoxlama planının formalaşması və gerçəkləşməsi 7. Korporativ mülkiyyətin təkrar istehsalının sosial-iqtisadi müdafiəsində audit Mənbə: [Mühazirə materialları; 1; 2; 3; 4; 5]	4	
9	Mövzu: Korporasiyaların qovuşması və restrukturizasiyası Plan: 1. Korporasiyaların qovuşması və onun metodları 2. Müəssisə ittifaqları 3. Maliyyələşdirilən qovuşmalar 4. Korporasiyaların yenidən təşkili 5. Korporasiyaların ayrılması və restrukturizasiyası 6. Korporasiyaların qovuşması və restrukturizasiyası zamanı resursların birləşdirilməsi və vergi maraqları Mənbə: [Mühazirə materialları; 1; 2; 3; 4; 5]	2	
x	Cəmi:	30	

XI. Fənn üzrə tələblər, tapşırıqlar: Bu istiqamətdə xüsusilə aşağıdakılar tələb olunur:

- Korporativ maliyyənin nəzəri əsaslarını və problemlərini öyrənmək;
- Korporativ maliyyənin idarə edilməsi öyrənmək;
- Müəssisənin maliyyə resursları sistemi və maliyyə mexanizmini öyrənmək;
- Pul vəsaitlərinin hərəkəti və onların zaman dəyərini öyrənmək;
- Korporativ maliyyə riskləri və onların idarə edilməsini öyrənmək və s.

XII. Fənn üzrə təlimin nəticələri:

- Korporativ maliyyənin nəzəri əsaslarını və problemlərini mənimsəyir;
- Korporativ maliyyənin idarə edilməsini bilir;
- Müəssisənin maliyyə resursları sistemi və maliyyə mexanizmini öyrənir;
- Pul vəsaitlərinin hərəkəti və onların zaman dəyərini mənimsəyir;
- Korporativ maliyyə riskləri və onların idarə edilməsini bilir və s.

XIII. Tələbələrə fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollektiv sualları:

I Kollektiv sualları:

1. Maliyyə haqqında ümumi anlayış
2. Müstəqil bir elmi sahəsi kimi korporativ maliyyənin predmeti
3. Korporativ maliyyənin əsas vəzifələri və funksiyaları
4. Korporativ maliyyənin təşkili prinsipləri
5. Korporativ maliyyə siyasəti
6. Korporativ maliyyə termini və korporativ maliyyədə istifadə olunan əsas anlayışlar
7. Korporativ maliyyə idarəçiliyin məzmunu və tətbiqi
8. Korporasiyanın idarə olunması sisteminin maliyyə informasiyaları və onun təminatı
9. Korporativ idarəetmənin əsas maliyyə alətləri
10. Maliyyə resursları və onun mənbələri

II Kollektiv sualları:

1. Korporativ maliyyə risklərinin təsnifatı
2. Korporativ maliyyə risklərinin səbəbləri və növləri
3. Maliyyə risklərinin növlərinin təhlili
4. Maliyyə risklərinin qiymətləndirilməsi üsulları
5. Maliyyə risklərinin aşağı salınması yolları
6. Korporativ maliyyə risklərinin idarə olunması metodları
7. İnvestisiya risklərinin məzmunu və qiymətli kağızlarla aparılan investisiya fəaliyyəti zamanı yaranan risklər
8. Korporativ maliyyədə kəmiyyət göstəriciləri
9. Korporativ maliyyə hesablaşmalarında zaman faktoru və ekvivalentlik prinsipi
10. Pulun zaman dəyərinin hesablanması (maliyyənin təməl düsturları)

XV. Fənn üzrə imtahan sualları:

1. Maliyyə haqqında ümumi anlayış
2. Müstəqil bir elmi sahəsi kimi korporativ maliyyənin predmeti
3. Korporativ maliyyənin əsas vəzifələri və funksiyaları
4. Korporativ maliyyənin təşkili prinsipləri
5. Korporativ maliyyə siyasəti
6. Korporativ maliyyə termini və korporativ maliyyədə istifadə olunan əsas anlayışlar
7. Korporasiyaların fəaliyyətinin maliyyələşməsi sisteminə kapital amili, ona yanaşma və izahı
8. Kapital Aktivlərinin Qiymətləndirmə Modeli CAPM (Capital Asset Pricing Model)
9. Maliyyə aktivlərinin qiymətləndirilməsi
10. Korporativ maliyyə idarəçiliyin məzmunu və tətbiqi
11. Korporasiyanın idarə olunması sisteminin maliyyə informasiyaları və onun təminatı
12. Korporativ idarəetmənin əsas maliyyə alətləri
13. Korporativ maliyyənin idarə edilməsi funksiyaları
14. Korporasiyanın dəyərinin idarə olunması və maliyyə strategiyası
15. Pul axınları- maliyyə idarəetməsinin obyekt kimi
16. Pul axınlarının hərəkəti və idarə edilməsi
17. Əsas və dövrəyə kapitalının idarə olunması
18. Maliyyə resursları və onun mənbələri
19. Müəssisənin maliyyə resursları və onun formalaşması mənbələri
20. Korporativ maliyyədə dövrəyə aktivləri və onun strukturu
21. Maliyyə mexanizminin mahiyyəti və məzmunu
22. Korporativ maliyyə funksiyaları yerinə yetirilərkən maliyyə mexanizminin elementlərindən istifadə
23. Təsərrüfat və investisiya fəaliyyətində özünün maliyyə resurslarından istifadə
24. Korporativ maliyyə risklərinin təsnifatı
25. Korporativ maliyyə risklərinin səbəbləri və növləri
26. Maliyyə risklərinin növlərinin təhlili
27. Maliyyə risklərinin qiymətləndirilməsi üsulları
28. Maliyyə risklərinin aşağı salınması yolları
29. Korporativ maliyyə risklərinin idarə olunması metodları
30. İnvestisiya risklərinin məzmunu və qiymətli kağızlarla aparılan investisiya fəaliyyəti zamanı yaranan risklər
31. Korporativ maliyyədə kəmiyyət göstəriciləri
32. Korporativ maliyyə hesablaşmalarında zaman faktoru və ekvivalentlik prinsipi
33. Pulun zaman dəyərinin hesablanması (maliyyənin təməl düsturları)
34. İnvestisiyaların maliyyə qiymətləndirilməsi
35. İnvestisiya ehtiyatları və ya kapitalın dövrəyəsinin təhlili
36. Kapital qoyuluşları və onların səmərəliliyi
37. Qiymətli kağızlara investisiyalar
38. Qiymətli kağızların qiymətləndirilməsi
39. Maliyyə bazarı və onun strukturu
40. Gəlirlərin təsnifatı, gəlirlər və əmək haqqı siyasəti

41. Səhm portfeli
42. Korporasiyada digər aktivlər
43. Korparativ maliyyə planlaşdırılması
44. Korporasiyalarda maliyyə fəaliyyəti və nəzarəti
45. Korparativ maliyyə təhlili
46. Maliyyə hesabatları və onların təqdim olunması
47. Xarici maliyyələşmə məhdudiyyətləri
48. Korporativ mülkiyyətdə audit konsepsiyası
49. Korporativ mülkiyyətin auditinə əsas yanaşmalar
50. Korporativ mülkiyyətin auditinin aparılma qaydalarının təkmilləşdirilməsi
51. Korporativ mülkiyyətin təkrar istehsalının sosial-iqtisadi müdafiəsində audit
52. Korporasiyaların qovuşması və onun metodları
53. Maliyyələşdirilən qovuşmalar
54. Korporasiyaların ayrılması və restrukturizasiyası
55. Korporasiyaların qovuşması və restrukturizasiyası zamanı resursların birləşdirilməsi və vergi maraqları

Sillabus Maliyyə idarəetməsi və audit kafedrasının 12 sentyabr 2025-ci il tarixli 01 sayılı iclasında təsdiq olunmuşdu.

Kafedra müdiri:

dos. Əlixan Bədəlov

Fənn müəllimi:

b/m. Nuran Hüseynli

Əlixan Bədəlov